



AKTIN NÖVÜ	Mərkəzi bankının qərarı
QƏBUL EDİLDİYİ TARİX	31.05.2021
QEYDİYYAT NÖMRƏSİ	15/2
ADI	“Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	
QÜVVƏYƏ MİNMƏ TARİXİ	07.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQİ TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	050.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	23202105310152
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	06.07.2021

“Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə

Elektron ödənişlər sahəsində tənzimləmə və nəzarətin təşkilində effektivliyin yüksəldilməsi, habelə elektron ödənişlərin inkişafı üzrə məlumat bazasının və analitik təhlil imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü maddələrinə əsasən

Q Ə R A R A A L I R:

1. “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat” 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”ın təsdiq edilməsi barədə [2013-cü il 18 dekabr tarixli 25/3 nömrəli](#) Qərarın 1-ci hissəsi (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2015-ci il 26 fevral tarixli 11/6 nömrəli, 2019-cu il 11 iyul tarixli 16/1-4 nömrəli, 2019-cu il 5 avqust tarixli 19/1 nömrəli və 2020-ci il 1 dekabr tarixli 52/2 nömrəli qərarları ilə edilmiş dəyişikliklər) ləğv edilir.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar 15/2
“31” may 2021-ci il

**Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında
TƏLİMAT****1. Ümumi müddəalar**

- 1.1. Bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ödəniş statistikasının tərtibi və təqdim olunması qaydasını tənzimləyir.
- 1.2. Ödəniş statistikası hesabatı bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – statistik vahidlər) emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatlar, onların strukturu və dövriyyəsi, ölkədaxili və ölkəxarici ödəniş əməliyyatları, ödəniş xidməti şəbəkəsi üzrə əməliyyatlar, ödəniş xidməti şəbəkəsinin sayı və regional bölgüsü, pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar, nağd pul vasitəsilə ödəniş əməliyyatları, ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatları haqqında tərtib etdikləri məlumatları nəzərdə tutur.
- 1.3. Hesabatın tərtib olunmasında məqsəd Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən ödəniş sistemlərinin fəaliyyətinin təşkili, əlaqələndirilməsi və tənzimlənməsi, habelə maliyyə inklüzivliyinin qiymətləndirilməsi və statistik vahidlər vasitəsilə aparılan hesablaşmalarda nağd və nağdsız dövriyyə üzrə tam və dolğun statistik məlumatların əldə edilməsidir.

2. Anlayışlar

- 2.0. Bu Təlimatın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənalara ifadə edir:
- 2.0.1. ödəniş terminalı – ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul və ya bank hesabı vasitəsilə həyata keçirmək imkanı verən və ödəyicinin ödəniş əməliyyatını təsdiq edən avadanlıq, o cümlədən bankomat, POS-terminal və özünəxidmət terminalları;
- 2.0.2. ödəniş xidməti şəbəkəsi – bankomatlar, POS-terminalar, özünəxidmət terminaları, elektron ticarət və s.;
- 2.0.3. özünəxidmət terminalı – bankomatlar, POS-terminalar istisna olmaqla ödəyicilərə ödənişləri nağd pul və ya ödəniş kartları vasitəsilə həyata keçirmək imkanı verən və onları ödəniş əməliyyatları üzrə təsdiqləyici sənədlə təmin edən müvafiq proqram təminatı ilə təchiz olunmuş avadanlıq;
- 2.0.4. POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təməssiz ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq və ya mobil cihaz;
- 2.0.5. ödəniş kartı – nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;
- 2.0.6. virtual ödəniş kartı (bundan sonra - virtual kart) – PAN nömrəsi (fərdiləşdirilmiş hesab nömrəsi) olan, fiziki formada ödəniş kartı olaraq (plastik kart) emissiya edilməyən ödəniş kartı;
- 2.0.7. debet ödəniş kartı (bundan sonra - debet kart) – statistik vahidin müştərisinin hesabında olan vəsaiti hesabına nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş kartı;
- 2.0.8. kredit ödəniş kartı (bundan sonra - kredit kart) – statistik vahidin vəsaiti hesabına müştərisinə müəyyən olunmuş şərtlər və limit daxilində ayrılmış kreditdən ödəniş kartı vasitəsilə nağdsız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş kartı;
- 2.0.9. kredit xətti (overdraft) – statistik vahidin vəsaiti hesabına müştərisinin debet kartına ayrılan kredit. Hesabatda debet kartına kredit xətti (overdraft) ayrıldıqda həmin ödəniş kartı və onunla aparılan ödəniş əməliyyatları debet kart kimi təsnifləşdirilməlidir;
- 2.0.10. əvvəlcədən ödənilmiş kart – əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərini ödənilməsinə və/və ya nağd pul vəsaitinin alınmasına imkan verən ödəniş kartı;
- 2.0.11. elektron pula vəsait qoyuluşu – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və emitentlə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti olan elektron pula vəsait qoyuluşu;
- 2.0.12. ekvayring – təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmət;
- 2.0.13. PC bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatı quraşdırılmaqla ayrılmış rabitə kanalı və ya internet şəbəkəsi üzərindən (www – World Wide Web) bank xidmətlərindən istifadə;
- 2.0.14. internet bankçılıq – istifadəçi tərəfindən statistik vahidin bank xidmətlərindən müvafiq proqram təminatını quraşdırmadan, lakin zəruri autentifikasiya prosesindən keçməklə internet şəbəkəsi üzərindən istifadə;
- 2.0.15. elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət;
- 2.0.16. mobil bankçılıq – istifadəçi tərəfindən statistik vahidin müvafiq proqram təminatını quraşdırmaqla və ya quraşdırmadan mobil qurğular (mobil telefon, planşet kompüter və s.) vasitəsilə mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) üzərindən, zəruri autentifikasiya prosesindən keçməklə bank xidmətlərindən istifadə;
- 2.0.17. pul köçürmə sistemləri – fiziki şəxslər tərəfindən pul vəsaitinin bank hesabı açmadan ölkə daxilində və ya ölkə xaricinə köçürülməsinə və ya onların keyrinə köçürülən pul vəsaitlərinin əldə edilməsinə imkan verən sistem;
- 2.0.18. ödəniş tələbnamə-tapşırığı – ödəyicinin əvvəlcədən verdiyi sərəncam əsasında vəsait alan tərəfindən təqdim olunan ödəniş tələbnamə-tapşırığı üzrə emitent bankın ödənişi vəsait alanın keyrinə həyata keçirməyə imkan verən ödəniş aləti;
- 2.0.19. itmiş/oğurlanmış kartla (Lost/Stolen Card) fırıldaqçılıq əməliyyatları –ödəniş kartının itməsi və ya oğurlanması nəticəsində, habelə kart sahibinin razılığı və ya icazəsi olmadan ödəniş kartından istifadə nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi;
- 2.0.20. hesabın və ya kart məlumatlarının ələ keçirilməsi (account takeover, fraudulent application) – üçüncü tərəfin müxtəlif vasitələrdən (saxta mobil aplikasiya, saxta internet sahifə, məlumat toplayan proqramlar, bankın əməkdaşı qismində özünü təqdim etmə və s.) istifadə etməklə istifadəçinin şəxsi hesablarını və ya unikal məlumatlarını (ödəniş kartının nömrəsi, istifadəçinin ünvanı, istifadə olunan şifrəni, gizli cavabı və s.) ələ keçirərək vəsaitləri əldə etdiyi fırıldaqçılıq forması;
- 2.0.21. saxta/surati çıxarılmış kartla (Counterfeit/Skimming) fırıldaqçılıq əməliyyatları – maqnit lentin surətinin çıxarılması/dəyişdirilməsi və kartın üzərindəki məlumatların dəyişdirilməsi ilə saxtalaşdırılması və ya qanunsuz olaraq hazırlanmış ödəniş kartlarının istifadəsi nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Surətçixarma (Skimming) haqiqi kartın maqnit lentində olan məlumatların surətinin çıxarılması ilə maqnit lentin saxtalaşdırılması formasıdır;
- 2.0.22. kart təqdim edilmədən (CNP) fırıldaqçılıq əməliyyatları – kart sahibinin icazəsi olmadan ona məxsus ödəniş kartının məlumatlarından istifadə edilməklə (fiziki olaraq ödəniş kartı təqdim edilmədən) telefon, e-poçt ünvanı, internet və s. vasitəsilə baş vermiş fırıldaqçılıq hadisəsi;
- 2.0.23. təsərrüfat subyekti tərəfindən həyata keçirilən (Collusive Merchant & Multiple Imprint) fırıldaqçılıq əməliyyatları – emitentlərin aldadılması məqsədilə fırıldaqçılarla sözləsməyə razılaşan təsərrüfat subyektləri və ya işçiləri tərəfindən aparılan fırıldaqçılıq əməliyyatları (artıq məbləğin silinməsi, əməliyyatın bir neçə dəfə həyata keçirilməsi və s.);
- 2.0.24. digər fırıldaqçılıq əməliyyatları – yuxarıda qeyd edilməmiş hallar nəticəsində baş vermiş fırıldaqçılıq hadisəsi. Məsələn, səlahiyyətsiz olaraq müştərisinin hesabına giriş əldə etməklə kart sahibinin icazəsi olmadan kart hesabının istifadəsi və ya təsərrüfat subyektlərində imprinter vasitəsilə ödəniş kartının üzünü çıxartmaqla sonradan məlumatlardan istifadə olunması və s. nəticəsində yaranan fırıldaqçılıq hadisələri;
- 2.0.25. təməssiz ödəniş kartı – daxilində radiotezlikli identifikator quraşdırılması və təməssiz ödənişlərin aparılmasına imkan verən ödəniş kartı;
- 2.0.26. müştəri eniyləşdirilmədən aparılan təməssiz ödənişlər – təməssiz ödəniş kartının kart istifadəçisi tərəfindən POS-terminala yalnız yaxınlaşdırılması ilə aparılan ödəniş əməliyyatı;
- 2.0.27. müştəri eniyləşdirilməklə aparılan təməssiz ödənişlər – təməssiz ödəniş kartının kart istifadəçisi tərəfindən statistik vahidin müəyyən etdiyi məbləğ limitindən artıq həcmdə olduqda POS-terminalda PIN-kod (şəxsi eniyləşdirmə nömrəsi) yığılmaqla aparılan ödəniş əməliyyatı.

3. Hesabatın məzmunu və tərtib edilməsi

- 3.1. Ödəniş statistikası üzrə hesabat (bundan sonra - ÖS hesabatı) on dörd statistik formadan ibarətdir:
- 3.1.1. “Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat ” formasında (Forma ÖS-1 – əlavə 1) hesabat ayı üzrə statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkədaxili və ölkə xaricində aparılan əməliyyatların hesabat ayı üzrə sayı və həcmi haqqında məlumatlar əks olunur.
- 3.1.1.1. Formanın “Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsindəki statistik vahidin emissiya etdiyi debet və kredit kartlarından istifadə etməklə ödəniş xidməti şəbəkəsi vasitəsilə ölkə daxilində və ölkə xaricində aparılan əməliyyatların hesabat ayı üzrə sayı və həcmi haqqında məlumatlar “Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar” və “Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissələrinin müvafiq məlumatları əsasında tərtib edilir.

3.1.1.2. Hesabat formasının “Statistik vahidin emissiya etdiyi debet kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi debet kartları ilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.3. Hesabat formasının “Statistik vahidin emissiya etdiyi kredit kartları vasitəsilə aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi kredit kartları ilə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.4. Hesabat formasının “Ümumi əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə həm statistik vahidə, həm də digər maliyyə institutlarına məxsus ödəniş xidməti şəbəkəsi üzrə aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.5. Hesabat formasının “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar” hissəsində statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə yalnız statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar əks etdirilir.

3.1.1.6. Formada ölkə xaricində əməliyyatların sayı və həcmi bankomatlar və POS-terminallar vasitəsilə nağd pulun çıxarılması, ödəniş terminalları vasitəsilə ödənişlərin həyata keçirilməsi, elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə əməliyyatların müvafiq olaraq sayı və həcmnin cəmindən ibarətdir.

3.1.1.7. Formada ölkə daxilində əməliyyatların sayı və həcmi ödəniş xidməti şəbəkəsi vasitəsilə aparılan əməliyyatların müvafiq olaraq sayı və həcmnin cəmindən ibarətdir.

3.1.1.8. Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.

3.1.2. “Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkəxarici ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-2 – əlavə 2) hesabat ayı üzrə statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə ölkə xaricində bankomatlar, POS-terminallar, özünəxidmət terminalları və elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi təsərrüfat subyektinin kateqoriya koduna əsasən qeyd olunur.

3.1.3. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsinin regionlar üzrə yerləşdirilməsi haqqında statistik hesabat” formasında (Forma ÖS-3 – əlavə 3) statistik vahidə məxsus quraşdırılmış və istismara verilmis bankomatların, POS-terminalların, özünəxidmət terminallarının və mübadilə terminallarının fiziki yerləşdiyi, elektron ticarət üzrə isə quraşdırılmış virtual POS-terminalların qeydiyyatı alındığı müvafiq region üzrə sayı göstərilir.

3.1.3.1. Bankomatlar nağd pul qəbul edən (cash-in), valyuta mübadiləsinə həyata keçirmə funksiyalı (ödəniş kart istifadə olunmadan), qəbul edilmiş pulu yenidən dövrüyyəyə buraxma funksiyalı (recycle), təmazzız ödənişləri qəbul etmə funksiyalarına əsasən təsnifləşdirilir.

3.1.3.2. POS-terminallar təmazzız ödənişləri qəbul etmə imkanına, statistik vahidin baş ofis və əməliyyat bölmələrində və ya pərakəndə ticarət, ictimai işə və xidmət müəssisələrində quraşdırılmasına əsasən əks olunur. Pərakəndə ticarət, ictimai işə və xidmət müəssisələrində quraşdırılmış POS-terminallar təmazzız ödənişləri qəbul edən POS-terminallar, ticarət müəssisələrində nağd pul vəsaitinin verilməsi mümkün olan və dövr ərzində aktiv istifadə edilməsinə əsasən təsnifləşdirilir. Ay ərzində ən azı 4 (dörd) ödəniş əməliyyatı icra olunan POS-terminal dövr ərzində aktiv istifadə edilən hesab olunur.

3.1.4. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-4 – əlavə 4) hesabat ayı üzrə bankomatlar, POS-terminallar, özünəxidmət terminalları və elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi xidmət şəbəkəsi üzrə rezident (həmçinin statistik vahidin emissiya etdiyi ödəniş kartları daxil olmaqla) və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə təsərrüfat subyektinin kateqoriya koduna uyğun olaraq qeyd olunur.

3.1.4.1. Hesabat formasında ödəniş terminalları (bankomat, POS-terminal və özünəxidmət terminalları) üzrə ödəniş əməliyyatları Bakı və regionlar üzrə əks etdirilir.

3.1.5. “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının strukturu və dövrüyyəsi haqqında statistik hesabat” forması (Forma ÖS-5 – əlavə 5) “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının strukturu haqqında statistik hesabat” (ÖS-5.1) və “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının dövrüyyəsi haqqında statistik hesabat” (ÖS-5.2) cədvəllərindən ibarətdir.

3.1.5.1. “Statistik vahidin emissiya etdiyi dövrüyyədə olan ödəniş kartlarının strukturu haqqında statistik hesabat” cədvəlində (ÖS-5.1) dövrün sonuna təyinatına, ödəniş sistemləri üzrə, məlumat daşıyıcısına görə ödəniş kartlarının və sahiblərinin sayı qeyd olunur.

3.1.5.1.1. Cədvəldə hesabat ayında ödəniş kartlarının təyinatı, ödəniş sistemləri üzrə bölgüsü, məlumat daşıyıcısına görə pul vəsaitlərinin məxaric və mədaxil əməliyyatlarının sayı və həcmi əks olunur.

3.1.5.1.2. Ödəniş kartları təyinatına görə debet və kredit kartlarına bölünür.

3.1.5.1.2.1. debet kartları təyinatına görə aşağıdakı kimi təsnifləşdirilir:

3.1.5.1.2.1.1. sosial kartlar:

3.1.5.1.2.1.1.1. əmək pensiyası kartı – yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.2. sosial müavinət kartı – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət və s.) və birdəfəlik (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və s.) ödənilən pul vəsaitinin, habelə ünvanlı dövlət sosial yardımı, məcburi köçkünlərə verilən müavinətlərin verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.3. dövlət büdcəsindən ayrılan subsidiya (yardım) - dövlət büdcəsinin vəsaiti hesabına müvafiq şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.4. təhsil təqaüdü kartı – ali təhsil müəssisələrinin adlı, magistr, bakalavr pilləsi üzrə, orta ixtisas təhsili müəssisələrinin və peşə təhsili müəssisələrinin tələbələrə müəyyən etdiyi təqaüdlərin verilməsi üçün istifadə olunan kart;

3.1.5.1.2.1.1.5. digər sosial kartlar – yuxarıda qeyd olunan kartlara aid olmayan digər debet kartları;

3.1.5.1.2.1.2. əmək haqqı kartları:

3.1.5.1.2.1.2.1. dövlət orqanları (qurumları), dövlət müəssisə və təşkilatları üzrə;

3.1.5.1.2.1.2.2. qeyri-dövlət müəssisə və təşkilatları üzrə;

3.1.5.1.2.1.3. digər debet kartları – yuxarıda qeyd olunan kartlara aid edilməyən digər debet kartları.

3.1.5.2. “Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının dövrüyyəsi haqqında statistik hesabat” cədvəlində (ÖS-5.2) hesabat dövrünün əvvəlinə dövrüyyədə olan, dövrüyyəyə buraxılmış, dövrüyyədən çıxarılmış, dövrün sonuna dövrüyyədə olan, hesabat dövründə istifadə edilməyən (hesabat dövrü ərzində istifadəçisi tərəfindən heç bir ödəniş və nağd pulun çıxarılması əməliyyatı aparılmayan ödəniş kartı), hesabat dövrü ərzində yalnız nağdlaşdırma əməliyyatı aparılan ödəniş kartlarının və sahiblərinin sayı qeyd olunur.

3.1.6. “Statistik vahidin müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” formasında (Forma ÖS-6 – əlavə 6) statistik vahidin müştərilərinin hesab növu, hüquqi statusuna görə hesablarının sayı, cari hesablarından köçürmələrin növuна görə sayı və həcmi əks etdirilir.

3.1.6.1. “Statistik vahidin müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” forması (Forma ÖS-6 – əlavə 6) “Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” (ÖS-6.1) və “Statistik vahidin müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” (ÖS-6.2) cədvəllərindən ibarətdir.

3.1.6.1.1. “Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat” cədvəlində (ÖS-6.1) statistik vahidin müştərilərinin depozit, kredit və cari hesablar üzrə hesablarının hesab ayı üzrə və dövrün sonuna hesab sayı və hesab sahiblərinin sayı üzrə təsnifləşdirilir. Dövrün sonuna “aktiv hesablar” göstəricilərində son 36 (otuz altı) ay ərzində hesabın qalığı sıfır olan, həmçinin hesabdan mədaxil və ya məxaric əməliyyatları həyata keçirilməyən hesablar nəzərə alınmamalıdır.

3.1.6.1.1.1. Cədvəlin “Müştəri hesablarının hesab növuна görə sayı” hissəsində müştərilərin depozit, kredit və cari hesabları üzrə sayı qeyd olunur.

3.1.6.1.1.2. Cədvəlin “Depozit hesablarının hüquqi statusuna görə sayı” hissəsində müştərilərin depozit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.1.3. Cədvəlin “Depozit hesabların müddətinə görə sayı” hissəsində müştərilərin depozit hesablarının sayı müddətli və tələbli üzrə təsnifləşdirilir.

3.1.6.1.1.4. Cədvəlin “Kredit hesabların hüquqi statusuna görə sayı” hissəsində müştərilərin kredit hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.1.5. Cədvəlin “Kredit hesabların müddətinə görə sayı” hissəsində müştərilərin kredit hesablarının sayı uzunmüddətli (360 gündən artıq) və qısamüddətli (360 günə qədər) üzrə təsnifləşdirilir.

3.1.6.1.1.6. Cədvəlin “Cari hesabların hüquqi statusuna görə sayı” hissəsində müştərilərin cari hesablarının sayı fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.1.7. Cədvəldə hesabat ayı üzrə göstəriciləri statistik vahid tərəfindən hesabat ayı ərzində açılan hesabların, cəlb olunan müştərilərin sayı (mövcud və yeni), dövrün sonuna göstəriciləri isə dövrün sonuna müştəri və hesabların faktiki say göstəriciləri əks olunur.

3.1.6.1.2. “Statistik vahidin müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” cədvəlində (ÖS-6.2) statistik vahidin müştərilərinin cari hesablarının hesab ayı üzrə sayı və həcmi əks olunur.

3.1.6.1.2.1. Cədvəlin “Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə” hissəsində müştərilərin cari hesablarından aparılan məxaric köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.2.2. Cədvəlin “Cari hesablardan aparılan bankdaxili və bankdankənar köçürmələrin növuна görə” hissəsində müştərilərin cari hesablarından bankdaxili və bankdankənar (ölkədaxili və ölkəxarici) məxaric köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.2.3. Cədvəlin “Cari hesablardan aparılan köçürmələrin növuна görə” hissəsində müştərilərin cari hesablarından məxaric köçürmələrinin sayı və həcmi kağız daşıyıcılarla, elektron şəbəkə və ya cihazlar (internet bankçılıq, mobil bankçılıq, PC bankçılıq və digər) vasitəsilə və ödəniş tələbnamə-təpşirgü növuна görə təsnifləşdirilir.

3.1.6.1.2.4. Cədvəlin “Cari hesablara daxilolmaların hüquqi statusuna görə” hissəsində müştərilərin cari hesablarına mədaxil köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.6.1.2.5. Cədvəlin “Cari hesablara bankdaxili və bankdankənar daxilolmaların növuна görə” hissəsində müştərilərin cari hesablarına bankdaxili və bankdankənar (ölkədaxili və ölkəxarici) mədaxil köçürmələrinin sayı və həcmi fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər və hüquqi şəxslər üzrə təsnifləşdirilir.

3.1.7. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ödəniş kartları vasitəsilə ödəniş kartları haqqında statistik hesabat” formasında (Forma ÖS-7 – əlavə 7) hesabat ayı üzrə statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident (həmçinin statistik vahidin emissiya etdiyi ödəniş kartları daxil olmaqla) və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi ödəniş növləri (nağd pulun çıxarılması və ödənişlərin həyata keçirilməsi) və ödəniş sistemləri üzrə təsnifləşdirilir.

3.1.7.1. Ödəniş kartlarının ödəniş sistemləri üzrə Visa, MasterCard, American Express, Diners Club, UnionPay, lokal kartlar və digər sistemlər üzrə təsnifləşdirilir.

3.1.7.2. Formada statistik vahidin bankomat, POS-terminal və özünəxidmət terminalları üzrə əməliyyatlar Bakı və region üzrə əks olunur.

3.1.7.3. Bankomat və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatları üzrə təsnifləşdirilir.

3.1.7.4. Formada elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi üzrə yalnız statistik vahidə məxsus xidmət şəbəkəsi üzrə əməliyyatlar nəzərə alınır.

3.1.8. “Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-8 – əlavə 8) hesabat ayı üzrə pul köçürmə sistemləri (yerli və xarici) vasitəsilə milli və xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələrin sayı və həcmi əks olunur.

3.1.8.1. Hesabatda pul köçürmə sistemləri vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr pul köçürmə sistemlərinin adları, ölkədaxili və ölkəxarici, ödəniş üsulu üzrə təsnifləşdirilir.

3.1.8.2. Hesabatda pul köçürmə sistemləri vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr pul köçürmə sistemlərinin siyahıdakı adlarına uyğun təsnifləşdirilir. Siyahıda adı əks olunmayan hər hansı digər pul köçürmə sistemi vasitəsilə statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələr həyata keçirildikdə həmin əməliyyatlar “digər” seçilmində əks olunmalıdır.

3.1.8.3. Hesabat formasında hesab açmadan və ya müştərinin mövcud hesabından müştərinin göstərici ilə pul köçürmə sistemləri vasitəsilə köçürmələr nəzərə alınmalıdır.

3.1.9. “Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan regionlar üzrə əməliyyatlar haqqında statistik hesabat” formasında (Forma ÖS-9 – əlavə 9) hesabat ayı üzrə pul köçürmə sistemləri (yerli və xarici) vasitəsilə hesabat dövrü ərzində cəmi, o cümlədən xarici valyutada (xarici valyutada aparılan əməliyyatların manat ekvivalenti) statistik vahidə daxilolmalar və statistik vahiddən kənara köçürmələrin regionlar üzrə sayı və həcmi əks olunur.

3.1.9.1. Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə yalnız regional mənsubiyyəti müəyyən oluna bilən ödəniş üsulu ilə (baş ofis və əməliyyat bölmələrinə yaxınlaşmaqla, ödəniş terminal vasitəsilə, digər) həyata keçirilən əməliyyatlar əks olunur.

3.1.10. “Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində nağd pul vasitəsilə ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-10 – əlavə 10) hesabat ayı üzrə statistik vahidə məxsus bankomatlar və özünəxidmət terminallarında nağd pul vasitəsilə ödənişlərin təyinatına görə sayı və həcmi haqqında məlumatlar əks olunur.

Bölmə N-si	Göstəricilərin adı	Sətilərin şifrəsi	Hesabat ayı üzrə			
			Ümumi əməliyyatlar		ondan özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar	
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1	Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar	1	0	0,00	0	0,00
1.1	Ölkə xaricində aparılan əməliyyatlar	2	0	0,00		
	ondan nağd pulun çıxarılması	3	0	0,00		
	ondan ödənişlərin həyata keçirilməsi	4	0	0,00		
	ondan elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	5	0	0,00	0	0,00
	ondan elektron ticarət vasitəsilə malın dəyərinin ödənilməsi	6	0	0,00	0	0,00
	ondan elektron ticarət vasitəsilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	7	0	0,00	0	0,00
1.2	Ölkə daxilində aparılan əməliyyatlar	8	0	0,00	0	0,00
	ondan xarici valyutada	9	0	0,00	0	0,00
1.2.1	Bankomatlar üzrə aparılan əməliyyatlar	10	0	0,00	0	0,00
	ondan xarici valyutada	11	0	0,00	0	0,00
	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	12	0	0,00	0	0,00
	ondan xarici valyutada	13	0	0,00	0	0,00
	ondan xarici valyuta hesabından nağd milli valyutanın çıxarılması (xarici valyuta - AZN)	14	0	0,00	0	0,00
	ondan milli valyuta hesabından nağd xarici valyutanın çıxarılması (AZN - xarici valyuta)	15	0	0,00	0	0,00
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	16	0	0,00	0	0,00
	ondan xarici valyutada	17	0	0,00	0	0,00
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	18	0	0,00	0	0,00
	ondan xarici valyutada	19	0	0,00	0	0,00
	ondan elektron pula vəsait qoyuluşu	20	0	0,00	0	0,00
	ondan xarici valyutada	21	0	0,00	0	0,00
	ondan digər əməliyyatlar	22	0	0,00	0	0,00
	ondan xarici valyutada	23	0	0,00	0	0,00
1.2.2	POS-terminallar üzrə əməliyyatlar	24	0	0,00	0	0,00
	ondan xarici valyutada	25	0	0,00	0	0,00
	POS-terminallar vasitəsilə statistik vahidlərdə nağd pulun çıxarılması	26	0	0,00	0	0,00

	ondan xarici valyutada	27	0	0,00	0	0,00
	POS-terminallar vasitəsi ilə təsərrüfat subyektlərində (statistik vahidlərdən kənar) nağd pulun çıxılması	28	0	0,00	0	0,00
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	29	0	0,00	0	0,00
	ondan xarici valyutada	30	0	0,00	0	0,00
	ondan POS-terminallar üzrə cəmi təməssiz ödənişlər	31	0	0,00	0	0,00
	ondan xarici valyutada	32	0	0,00	0	0,00
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilməklə aparılan təməssiz ödənişlər	33	0	0,00	0	0,00
	ondan xarici valyutada	34	0	0,00	0	0,00
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilmədən aparılan təməssiz ödənişlər	35	0	0,00	0	0,00
	ondan xarici valyutada	36	0	0,00	0	0,00
1.2.3	Elektron ticarət vasitəsi ilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	37	0	0,00	0	0,00
	ondan xarici valyutada	38	0	0,00	0	0,00
	ondan elektron ticarət vasitəsi ilə malın dəyərinin ödənilməsi	39	0	0,00	0	0,00
	ondan elektron ticarət vasitəsi ilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	40	0	0,00	0	0,00
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	41	0	0,00	0	0,00
1.2.4	Özünəxidmət terminalı üzrə əməliyyatlar	42	0	0,00	0	0,00
	ondan xarici valyutada	43	0	0,00	0	0,00
	ondan elektron pul vəsait qoyuluşu	44	0	0,00	0	0,00
1.2.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	45	0	0,00	0	0,00
	ondan xarici valyutada	46	0	0,00	0	0,00
2	Statistik vahidin emissiya etdiyi debet kartdan vasitə ilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar	47	0	0,00	0	0,00
2.1	Ölkə xaricində aparılan əməliyyatlar	48	0	0,00		
	ondan nağd pulun çıxılması	49				
	ondan ödənişlərin həyata keçirilməsi	50				
	ondan elektron ticarət vasitəsi ilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	51	0	0,00	0	0,00
	ondan elektron ticarət vasitəsi ilə malın dəyərinin ödənilməsi	52				
	ondan elektron ticarət vasitəsi ilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	53				
2.2	Ölkə daxilində aparılan əməliyyatlar	54	0	0,00	0	0,00
	ondan xarici valyutada	55	0	0,00	0	0,00
2.2.1	Bankomatlar üzrə aparılan əməliyyatlar	56	0	0,00	0	0,00
	ondan xarici valyutada	57	0	0,00	0	0,00
	Bankomatlar vasitəsi ilə nağd pulun çıxılması	58				
	ondan xarici valyutada	59				
	ondan xarici valyuta hesabından nağd milli valyutanın çıxılması (xarici valyuta - AZN)	60				
	ondan milli valyuta hesabından nağd xarici valyutanın çıxılması (AZN - xarici valyuta)	61				
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	62	0	0,00	0	0,00
	ondan xarici valyutada	63	0	0,00	0	0,00
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	64				
	ondan xarici valyutada	65				
	ondan elektron pul vəsait qoyuluşu	66				
	ondan xarici valyutada	67				
	ondan digər əməliyyatlar	68				
	ondan xarici valyutada	69				
2.2.2	POS-terminallar üzrə əməliyyatlar	70	0	0,00	0	0,00
	ondan xarici valyutada	71	0	0,00	0	0,00
	POS-terminallar vasitəsi ilə statistik vahidlərdə nağd pulun çıxılması	72				
	ondan xarici valyutada	73				
	POS-terminallar vasitəsi ilə təsərrüfat subyektlərində (statistik vahidlərdən kənar) nağd pulun çıxılması	74				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	75				
	ondan xarici valyutada	76				
	ondan POS-terminallar üzrə cəmi təməssiz ödənişlər	77	0	0,00	0	0,00
	ondan xarici valyutada	78	0	0,00	0	0,00
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilməklə aparılan təməssiz ödənişlər	79				
	ondan xarici valyutada	80				
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilmədən aparılan təməssiz ödənişlər	81				
	ondan xarici valyutada	82				
2.2.3	Elektron ticarət vasitəsi ilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	83	0	0,00	0	0,00
	ondan xarici valyutada	84				
	ondan elektron ticarət vasitəsi ilə malın dəyərinin ödənilməsi	85				
	ondan elektron ticarət vasitəsi ilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	86				
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	87				
2.2.4	Özünəxidmət terminalı üzrə əməliyyatlar	88				
	ondan xarici valyutada	89				
	ondan elektron pul vəsait qoyuluşu	90				
2.2.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	91				
	ondan xarici valyutada	92				
3	Statistik vahidin emissiya etdiyi kredit kartdan vasitə ilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar	93	0	0,00	0	0,00
3.1	Ölkə xaricində aparılan əməliyyatlar	94	0	0,00		
	ondan nağd pulun çıxılması	95				
	ondan ödənişlərin həyata keçirilməsi	96				
	ondan elektron ticarət vasitəsi ilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	97	0	0,00	0	0,00
	ondan elektron ticarət vasitəsi ilə malın dəyərinin ödənilməsi	98				
	ondan elektron ticarət vasitəsi ilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	99				
3.2	Ölkə daxilində aparılan əməliyyatlar	100	0	0,00	0	0,00
	ondan xarici valyutada	101	0	0,00	0	0,00
3.2.1	Bankomatlar üzrə aparılan əməliyyatlar	102	0	0,00	0	0,00
	ondan xarici valyutada	103	0	0,00	0	0,00
	Bankomatlar vasitəsi ilə nağd pulun çıxılması	104				
	ondan xarici valyutada	105				
	ondan xarici valyuta hesabından nağd milli valyutanın çıxılması (xarici valyuta - AZN)	106				
	ondan milli valyuta hesabından nağd xarici valyutanın çıxılması (AZN - xarici valyuta)	107				
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	108	0	0,00	0	0,00
	ondan xarici valyutada	109	0	0,00	0	0,00
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	110				
	ondan xarici valyutada	111				
	ondan elektron pul vəsait qoyuluşu	112				
	ondan xarici valyutada	113				
	ondan digər əməliyyatlar	114				
	ondan xarici valyutada	115				
3.2.2	POS-terminallar üzrə əməliyyatlar	116	0	0,00	0	0,00
	ondan xarici valyutada	117	0	0,00	0	0,00
	POS-terminallar vasitəsi ilə statistik vahidlərdə nağd pulun çıxılması	118				
	ondan xarici valyutada	119				
	POS-terminallar vasitəsi ilə təsərrüfat subyektlərində (statistik vahidlərdən kənar) nağd pulun çıxılması	120				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	121				
	ondan xarici valyutada	122				
	ondan POS-terminallar üzrə cəmi təməssiz ödənişlər	123	0	0,00	0	0,00
	ondan xarici valyutada	124	0	0,00	0	0,00
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilməklə aparılan təməssiz ödənişlər	125				
	ondan xarici valyutada	126				
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilmədən aparılan təməssiz ödənişlər	127				
	ondan xarici valyutada	128				
3.2.3	Elektron ticarət vasitəsi ilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	129	0	0,00	0	0,00
	ondan xarici valyutada	130				

	ondan elektron ticarət vasitəsilə malın dəyərinin ödənilməsi	131				
	ondan elektron ticarət vasitəsilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	132				
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	133				
3.2.4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	134				
	ondan xarici valyutada	135				
	ondan elektron pul vasitə qoyuluşu	136				
3.2.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	137				
	ondan xarici valyutada	138				

"Ödəniş statistikasına hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat" a
Əlavə №2

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

Forma ÖS-2 (Ödəniş Statistika)
Aylıq
Hesabat statistik vahid tərəfindən hesabat dövründən sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

ÖS-2. Statistik vahidin emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkəxarici ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Səthlərin şifrələri	Hesabat ayı üzrə	
			sayı (ədəd)	həcmi (AZN)
1.	Bankomatlar, POS-terminallar, özünəxidmət terminalları vasitəsi ilə ödənişlərin təyinatı	1	0	0,00
	Kənd təsərrüfatı üzrə xidmətlər	2		
	Podratçılar və müqavilə üzrə xidmətlər	3		
	Səyahət və əyləncə	4		
	Nəqliyyat xidmətləri	5		
	Kommunal xidmətlər	6		
	Perakendə ticarət	7		
	Biznes xidmətləri	8		
	Profesional xidmətlər və üzvlük	9		
	Hökumət xidmətləri	10		
	Bank və digər maliyyə xidmətləri	11		
	Mərc və lotereya	12		
	Sığorta xidmətləri	13		
	Təhsil xidmətləri	14		
	Səhiyyə xidmətləri	15		
	Yuxarıdakı qruplara aid edilməyən digər ödənişlər	16		
2.	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi vasitəsi ilə ödənişlərin təyinatı	17	0	0,00
	Kənd təsərrüfatı üzrə xidmətlər	18		
	Podratçılar və müqavilə üzrə xidmətlər	19		
	Səyahət və əyləncə	20		
	Nəqliyyat xidmətləri	21		
	Kommunal xidmətlər	22		
	Perakendə ticarət	23		
	Biznes xidmətləri	24		
	Profesional xidmətlər və üzvlük	25		
	Hökumət xidmətləri	26		
	Bank və digər maliyyə xidmətləri	27		
	Mərc və lotereya	28		
	Sığorta xidmətləri	29		
	Təhsil xidmətləri	30		
	Səhiyyə xidmətləri	31		
	Yuxarıdakı qruplara aid edilməyən digər ödənişlər	32		

Hesabat dövrü: 0

ÖS-3. Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsinin regionlar üzrə verəndirilmə

[illegible]

ÖS-4. Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatlarının təyinatı haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Sətirlərin şifrliəri	Hesabat ayı üzrə									
			Rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə (həmçinin statistik vahidin ödəniş kartları)						Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları			
			Ümumi əməliyyatlar		ödəniş		Ümumi əməliyyatlar		Bakı			
					region							
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1	Bankomatlar vasitəsi ilə ödənişlərin təyinatı	1	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Kənd təsərrüfatı üzrə xidmətlər	2	0	0,00					0	0,00		
	Podratçılar və müqavilə üzrə xidmətlər	3	0	0,00					0	0,00		
	Səyahət və əyləncə	4	0	0,00					0	0,00		
	Nəqliyyat xidmətləri	5	0	0,00					0	0,00		
	Kommunal xidmətlər	6	0	0,00					0	0,00		
	Parakəndə ticarət	7	0	0,00					0	0,00		
	Biznes xidmətləri	8	0	0,00					0	0,00		
	Profesional xidmətlər və üzlük	9	0	0,00					0	0,00		
	Hökumət xidmətləri	10	0	0,00					0	0,00		
	Bank və digər maliyyə xidmətləri	11	0	0,00					0	0,00		
	Mərc və lotereya	12	0	0,00					0	0,00		
	Sığorta xidmətləri	13	0	0,00					0	0,00		
	Təhsil xidmətləri	14	0	0,00					0	0,00		
	Səhiyyə xidmətləri	15	0	0,00					0	0,00		
	Yuxarıdakı qruplara aid edilməyən digər ödənişlər	16	0	0,00					0	0,00		
2	POS-terminallar vasitəsi ilə ödənişlərin təyinatı	17	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Kənd təsərrüfatı üzrə xidmətlər	18	0	0,00					0	0,00		
	Podratçılar və müqavilə üzrə xidmətlər	19	0	0,00					0	0,00		
	Səyahət və əyləncə	20	0	0,00					0	0,00		
	Nəqliyyat xidmətləri	21	0	0,00					0	0,00		
	Kommunal xidmətlər	22	0	0,00					0	0,00		
	Parakəndə ticarət	23	0	0,00					0	0,00		
	Biznes xidmətləri	24	0	0,00					0	0,00		
	Profesional xidmətlər və üzlük	25	0	0,00					0	0,00		
	Hökumət xidmətləri	26	0	0,00					0	0,00		
	Bank və digər maliyyə xidmətləri	27	0	0,00					0	0,00		
	Mərc və lotereya	28	0	0,00					0	0,00		
	Sığorta xidmətləri	29	0	0,00					0	0,00		
	Təhsil xidmətləri	30	0	0,00					0	0,00		
	Səhiyyə xidmətləri	31	0	0,00					0	0,00		
	Yuxarıdakı qruplara aid edilməyən digər ödənişlər	32	0	0,00					0	0,00		
3	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi vasitəsi ilə ödənişlərin təyinatı	33	0	0,00					0	0,00		
	Kənd təsərrüfatı üzrə xidmətlər	34										
	Podratçılar və müqavilə üzrə xidmətlər	35										
	Səyahət və əyləncə	36										
	Nəqliyyat xidmətləri	37										
	Kommunal xidmətlər	38										
	Parakəndə ticarət	39										
	Biznes xidmətləri	40										
	Profesional xidmətlər və üzlük	41										
	Hökumət xidmətləri	42										
	Bank və digər maliyyə xidmətləri	43										
	Mərc və lotereya	44										
	Sığorta xidmətləri	45										
	Təhsil xidmətləri	46										
	Səhiyyə xidmətləri	47										
	Yuxarıdakı qruplara aid edilməyən digər ödənişlər	48										
4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	49	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Kənd təsərrüfatı üzrə xidmətlər	50	0	0,00					0	0,00		
	Podratçılar və müqavilə üzrə xidmətlər	51	0	0,00					0	0,00		
	Səyahət və əyləncə	52	0	0,00					0	0,00		
	Nəqliyyat xidmətləri	53	0	0,00					0	0,00		
	Kommunal xidmətlər	54	0	0,00					0	0,00		
	Parakəndə ticarət	55	0	0,00					0	0,00		
	Biznes xidmətləri	56	0	0,00					0	0,00		
	Profesional xidmətlər və üzlük	57	0	0,00					0	0,00		
	Hökumət xidmətləri	58	0	0,00					0	0,00		
	Bank və digər maliyyə xidmətləri	59	0	0,00					0	0,00		
	Mərc və lotereya	60	0	0,00					0	0,00		
	Sığorta xidmətləri	61	0	0,00					0	0,00		
	Təhsil xidmətləri	62	0	0,00					0	0,00		
	Səhiyyə xidmətləri	63	0	0,00					0	0,00		
	Yuxarıdakı qruplara aid edilməyən digər ödənişlər	64	0	0,00					0	0,00		

Forma ÖS-5 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-5. Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının strukturu və dövriyyəsi haqqında statistik hesabat

ÖS-5.1. Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının strukturu haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Sətirlərin şifrləri	Dövrün sonuna				Pul vəsaitlərinin ödəniş kartında		
			Kart sahiblərinin sayı (nəfər)		Kartların sayı (ədəd)				
			Cəmi	ondan təməssiz kart sahiblərinin sayı	Cəmi	ondan təməssiz kartların sayı	Sayı (ədəd)	ondan nağdsız əməliyyatların sayı	Həcmi (mln AZN)
1	Ödəniş kartlarının təyinatına görə	1			0	0	0	0	
1.1	Debet kartları üzrə	2			0	0	0	0	
	ondan virtual kart	3							
1.1.1	sosial kartlar	4			0	0	0	0	
	pensiya kartı	5							
	sosial müavinət kartı	6							
	ünvanlı dövlət sosial yardımı	7							
	dövlət büdcəsindən ayrılan subsidiya (yardım)	8							
	təhsil təqaüdü kartı	9							
	digər sosial kartlar	10							
1.1.2	əmək haqqı kartları	11			0	0	0	0	
1.1.2.1	dövlət orqanları (qurumları), dövlət müəssisə və təşkilatları üzrə əmək haqqı kartları	12							
1.1.2.1.1	ondan əmək haqqı kartlarına ayrılan kredit xətti (overdraft) üzrə	13							
1.1.2.2	qeyri-dövlət müəssisə və təşkilatları üzrə əmək haqqı kartları	14							
1.1.2.2.1	ondan əmək haqqı kartlarına ayrılan kredit xətti (overdraft) üzrə	15							
1.1.3	digər debet kartları	16							
1.1.3.1	ondan digər debet kartlarına ayrılan kredit xətti (overdraft) üzrə	17							
1.2	Kredit kartları üzrə	18							
	ondan virtual kart	19							
2	Ödəniş kartlarının ödəniş sistemləri üzrə	20			0	0	0	0	
2.1	VISA	21			0	0	0	0	
	Visa Platinum	22							
	Visa Gold	23							
	Visa Classic	24							
	Virtual	25							
	Digər	26							
2.2	MASTERCARD	27			0	0	0	0	
	MasterCard Platinum	28							
	MasterCard Gold	29							
	MasterCard Standard	30							
	Maestro/Cirrus	31							
	Virtual	32							
	Digər	33							
2.3	American Express	34							
2.4	Diners Club	35							
2.5	UnionPay	36							
2.6	Lokal kartlar	37							
2.7	Digər sistemlər	38							
3	Ödəniş kartlarının məlumat daşıyıcısına görə	39			0		0	0	
	maqnit lentli	40							
	hibrid (maqnit lentli və mikroprosessorlu)	41							
	virtual daşıyıcı	42							

ÖS-5.2. Statistik vahidin emissiya etdiyi ödəniş kartlarının dövriyyəsi haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Sətilərin şifrələri	Ödəniş kart sahiblərinin sayı (nəfər)		Ödəniş kartların sayı (ədəd)	
			Cəmi	ondan tamassız kart sahiblərinin sayı	Cəmi	ondan tamassız kartların sayı
1	Dövrün əvvəlinə dövriyyədə olan ödəniş kartları üzrə	1				
	Hesabat dövrü ərzində dövriyyəyə buraxılmışdır	2				
	Hesabat dövrü ərzində dövriyyədən çıxarılmışdır	3				
2	Dövrün sonuna dövriyyədə olan ödəniş kartları	4	0	0	0	0
3	Hesabat dövrü ərzində istifadə edilməyən ödəniş kartları	5				
4	Hesabat dövrü ərzində yalnız nağdlaşdırma aparılan ödəniş kartları	6				

Forma ÖS-6 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-6. Statistik vahidin müştəri hesabları, müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat

ÖS-6.1. Statistik vahidin müştəri hesabları haqqında statistik hesabat

Bölmələrin N-si			Hesabat ayı üzrə		D
			Hesab sayı	Hesab sahiblərinin sayı	

	Göstəricilərin adı		cəmi			cəmi		
				ondan xarici valyutada			ondan xarici valyutada	
1	Müştəri hesablarının hesab növünə görə sayı- cəmi	1	0	0		0	0	
1.1	depozit hesabları (cari hesablar istisna olmaqla)	2						
1.2	kredit hesabları	3						
1.3	cari hesablar	4						
2	Depozit hesabların hüquqi statusuna görə sayı- cəmi	5	0	0		0	0	
2.1	fiziki şəxslər	6						
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	7						
2.2	hüquqi şəxslər	8						
3	Depozit hesabların müddətinə görə sayı- cəmi	9	0	0		0	0	
3.1	müddətli	10						
3.2	taləbolunanadək	11						
4	Kredit hesabların hüquqi statusuna görə sayı- cəmi	12	0	0		0	0	
4.1	fiziki şəxslər	13						
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	14						
4.2	hüquqi şəxslər	15						
5	Kredit hesabların müddətinə görə sayı- cəmi	16	0	0		0	0	
5.1	uzunmüddətli	17						
5.2	qısamüddətli (360 günə qədər)	18						
6	Cari hesabların hüquqi statusuna görə sayı- cəmi	19	0	0		0	0	
6.1	fiziki şəxslər	20						
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	21						
6.2	hüquqi şəxslər	22						

ÖS-6.2. Statistik vahidin müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricilərin adı	sətilərin şifrləri	Hesabat ayı üzrə			
			Sayı (ədəd)		Həcm (AZN)	
			Cəmi	ondan xarici valyutada	Cəmi	ondan xarici valyutada
1	Cari hesablardan aparılan köçürmələrin hüquqi statusuna görə (sətir 1= sətir 5)	1	0	0	0,00	0,00
1.1	fiziki şəxslər	2	0	0	0,00	0,00
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	3	0	0	0,00	0,00
1.2	hüquqi şəxslər	4	0	0	0,00	0,00
2	Cari hesablardan aparılan bankdaxili və bankdankənar köçürmələrin növünə görə (sətir 1= sətir 5)	5	0	0	0,00	0,00
2.1	Cari hesablardan aparılan bankdaxili köçürmələr	6				
	ondan kağız daşıyıcılarla köçürmələr	7				
2.1.1	fiziki şəxslər	8				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	9				
2.1.2	hüquqi şəxslər	10				
2.2	Cari hesablardan aparılan bankdankənar köçürmələr (ölkədaxili)	11				
	ondan kağız daşıyıcılarla köçürmələr	12				
2.2.1	fiziki şəxslər	13				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	14				
2.2.2	hüquqi şəxslər	15				
2.3	Cari hesablardan aparılan bankdankənar köçürmələr (ölkəxarici)	16				
	ondan kağız daşıyıcılarla köçürmələr	17				
2.3.1	fiziki şəxslər	18				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	19				
2.3.2	hüquqi şəxslər	20				
3	Cari hesablardan aparılan köçürmələrin növünə görə	21	0	0	0,00	0,00
3.1	Kağız daşıyıcılarla köçürmələr	22				
3.2	Elektron şəbəkə və ya cihazlar vasitəsilə köçürmələr	23	0	0	0,00	0,00
3.2.1	internet bankçılıq	24				
3.2.2	mobil bankçılıq	25				
3.2.3	PC bankçılıq	26				
3.2.4	digər	27				
3.3	Birbaşa debetləşmə	28				
4	Cari hesablara daxilolmaların hüquqi statusuna görə (sətir 29= sətir 33)	29	0	0	0,00	0,00
4.1	fiziki şəxslər	30	0	0	0,00	0,00
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	31	0	0	0,00	0,00
4.2	hüquqi şəxslər	32	0	0	0,00	0,00
5	Cari hesablara bankdaxili və bankdankənar daxilolmaların növünə görə (sətir 29= sətir 33)	33	0	0	0,00	0,00
5.1	Cari hesablara bankdaxili daxilolmalar	34				
5.1.1	fiziki şəxslər	35				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	36				
5.1.2	hüquqi şəxslər	37				
5.2	Cari hesablara bankdankənar daxilolmalar (ölkədaxili)	38				
5.2.1	fiziki şəxslər	39				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	40				
5.2.2	hüquqi şəxslər	41				
5.3	Cari hesablara bankdankənar daxilolmalar (ölkəxarici)	42				
5.3.1	fiziki şəxslər	43				
	ondan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən	44				
5.3.2	hüquqi şəxslər	45				

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

Forma ÖS-7 (Ödəniş Statistikası)
Aylıq
Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

ÖS-7. Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatlar haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Sətirlərin şifrələri	Hesabat ayı üzrə					
			Cəmi		ondan (Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərini ödənilməsi üzrə əməliyyatlar istisna olmaqla)			
			əməliyyatların sayı (ədəd)	əməliyyatların həcmi (AZN)	Bakı		region	
					əməliyyatların sayı (ədəd)	əməliyyatların həcmi (AZN)	əməliyyatların sayı (ədəd)	əməliyyatların həcmi (AZN)
1	Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident maliyyə institutlarının (hamçının statistik vahidin ödəniş kartları) emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatların cəmi (sətir 1–sətir38)	1	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	2	0	0,00	0	0,00	0	
1.1	Bankomatlar üzrə əməliyyatlar	3	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	4	0	0,00	0	0,00	0	
	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	5	0	0,00				
	ondan xarici valyutada	6	0	0,00				
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	7	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	8	0	0,00	0	0,00	0	
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	9	0	0,00				
	ondan xarici valyutada	10	0	0,00				
	ondan elektron pula vəsait qoyuluşu	11	0	0,00				
	ondan xarici valyutada	12	0	0,00				
	ondan digər əməliyyatlar	13	0	0,00				
	ondan xarici valyutada	14	0	0,00				
1.2	POS-terminallar üzrə əməliyyatlar	15	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	16	0	0,00	0	0,00	0	
	POS-terminallar vasitəsilə statistik vahidlərdə nağd pulun çıxarılması	17	0	0,00				
	ondan xarici valyutada	18	0	0,00				
	POS-terminallar vasitəsi ilə təsərrüfat subyektlərində (statistik vahidlərdən kənar) nağd pulun çıxarılma	19	0	0,00				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	20	0	0,00				
	ondan xarici valyutada	21	0	0,00				
	ondan POS-terminallar üzrə cəmi tamassız ödənişlər	22	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	23	0	0,00	0	0,00	0	
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilməklə aparılan tamassız ödənişlər	24	0	0,00				
	ondan xarici valyutada	25	0	0,00				
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilmədən aparılan tamassız ödənişlər	26	0	0,00				
	ondan xarici valyutada	27	0	0,00				
1.3	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	28	0	0,00				
	ondan xarici valyutada	29						
	ondan elektron ticarət vasitəsilə malın dəyərinin ödənilməsi	30						
	ondan elektron ticarət vasitəsilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	31						
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	32						
1.4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	33	0	0,00				
	ondan xarici valyutada	34	0	0,00				
	ondan elektron pula vəsait qoyuluşu	35	0	0,00				
1.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	36	0	0,00				
	ondan xarici valyutada	37	0	0,00				
2	Ödəniş sistemləri üzrə statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində rezident maliyyə institutlarının (hamçının statistik vahidin ödəniş kartları) emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatların cəmi (sətir 1–sətir38)	38	0	0,00	0	0,00	0	
	Visa	39						
	MasterCard	40						
	American Express	41						
	Diners Club	42						
	UnionPay	43						
	Lokal kartlar	44						
	Digər sistemlər	45						
3	Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatların cəmi (sətir 46–sətir 83)	46	0	0,00	0	0,00	0	
3.1	Bankomatlar üzrə əməliyyatlar	47	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	48	0	0,00	0	0,00	0	
	Bankomatlar vasitəsilə nağd pulun çıxarılması	49	0	0,00				
	ondan xarici valyutada	50	0	0,00				
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	51	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	52	0	0,00	0	0,00	0	
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	53	0	0,00				
	ondan xarici valyutada	54	0	0,00				
	ondan elektron pula vəsait qoyuluşu	55	0	0,00				
	ondan xarici valyutada	56	0	0,00				
	ondan digər əməliyyatlar	57	0	0,00				
	ondan xarici valyutada	58	0	0,00				
3.2	POS-terminallar üzrə əməliyyatlar	59	0	0,00	0	0,00	0	
	ondan xarici valyutada	60	0	0,00	0	0,00	0	
	POS-terminallar vasitəsilə statistik vahidlərdə nağd pulun çıxarılması	61	0	0,00				
	ondan xarici valyutada	62	0	0,00				
	POS-terminallar vasitəsi ilə təsərrüfat subyektlərində (statistik vahidlərdən kənar) nağd pulun çıxarılma	63	0	0,00				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	64	0	0,00				
	ondan xarici valyutada	65	0	0,00				
	ondan POS-terminallar üzrə cəmi tamassız ödənişlər	66	0	0,00				
	ondan xarici valyutada	67	0	0,00				
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilməklə aparılan tamassız ödənişlər	68	0	0,00				
	ondan xarici valyutada	69	0	0,00				
	ondan POS-terminallar üzrə müştəri eyniləşdirilmədən aparılan tamassız ödənişlər	70	0	0,00				
	ondan xarici valyutada	71	0	0,00				
3.3	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	72	0	0,00				
	ondan xarici valyutada	73						
	ondan elektron ticarət vasitəsilə malın dəyərinin ödənilməsi	74						
	ondan elektron ticarət vasitəsilə iş və ya xidmətlərin dəyərinin ödənilməsi	75						
	ondan digər ödəniş kartına vəsaitin köçürülməsi	76						
	ondan ölkəxaricindən ekvayring əməliyyatları	77						
3.4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	78	0	0,00				
	ondan xarici valyutada	79	0	0,00				
	ondan elektron pula vəsait qoyuluşu	80	0	0,00				
3.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	81	0	0,00				
	ondan xarici valyutada	82	0	0,00				
4	Ödəniş sistemləri üzrə statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə vəsaitin məxarici üzrə aparılan əməliyyatların cəmi (sətir46–sətir83)	83	0	0,00	0	0,00	0	
	Visa	84						
	MasterCard	85						
	American Express	86						
	Diners Club	87						
	UnionPay	88						
	Lokal kartlar	89						
	Digər sistemlər	90						

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-8. Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricinin adı	Hesabat ayı üzrə			
		Köçürmələrin sayı (ədəd)		Köçürmələrin həcmi (AZN)	
		AZN	x/valyuta	AZN	x/valyuta
1	Statistik vahidə pul köçürmə sistemləri üzrə daxilolmaların cəmi	0	0	0,00	0,00
	Statistik vahidə ölkədaxili və ölkəxarici daxilolmaların cəmi	0	0	0,00	0,00
	ondan ölkədaxili əməliyyatlar				
	ondan ölkəxarici əməliyyatlar				
	Statistik vahidə daxilolmaların ödəniş üsulu üzrə cəmi	0	0	0,00	0,00
	Baş ofis və əməliyyat bölmələrinə yaxınlaşmaqla				
	Ödəniş terminalı vasitəsilə nağd pulun çıxarılması				
	Digər				
2	Pul köçürmə sistemləri üzrə statistik vahiddən kənara köçürmələrin cəmi	0	0	0,00	0,00
	Statistik vahiddən kənara ölkədaxili və ölkəxarici köçürmələr üzrə cəmi	0	0	0,00	0,00
	ondan ölkədaxili əməliyyatlar				
	ondan ölkəxarici əməliyyatlar				
	Statistik vahiddən kənara köçürmələrin ödəniş üsulu üzrə cəmi	0	0	0,00	0,00
	Baş ofis və əməliyyat bölmələrinə yaxınlaşmaqla				
	İnternet sahifəsi vasitəsilə				
	Ödəniş terminalı vasitəsilə				
	ondan nağd pulun daxil edilməsi yolu ilə				
	ondan ödəniş kartı vasitəsilə				
	Digər				

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-9. Statistik vahid tərəfindən istifadə olunan pul köçürmə sistemləri vasitəsilə aparılan regionlar üzrə əməliyyatları haqqında statistik

[illegible]

1,6	Quba-Xaçmaz iqtisadi rayonu	34	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Səbran	35	0	0,00							0	0,00
	Xaçmaz	36	0	0,00							0	0,00
	Quba	37	0	0,00							0	0,00
	Qusar	38	0	0,00							0	0,00
	Siyazan	39	0	0,00							0	0,00
1,7	Aran iqtisadi rayonu	40	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Ağcabadi	41	0	0,00							0	0,00
	Ağdaş	42	0	0,00							0	0,00
	Bardə	43	0	0,00							0	0,00
	Beyləqan	44	0	0,00							0	0,00
	Biləsuvar	45	0	0,00							0	0,00
	Göycay	46	0	0,00							0	0,00
	Hacıqabul	47	0	0,00							0	0,00
	İmişli	48	0	0,00							0	0,00
	Kürdəmir	49	0	0,00							0	0,00
	Neftçala	50	0	0,00							0	0,00
	Saatlı	51	0	0,00							0	0,00
	Salyan	52	0	0,00							0	0,00
	Sabirabad	53	0	0,00							0	0,00
	Ucar	54	0	0,00							0	0,00
	Yevlax	55	0	0,00							0	0,00
	Zardab	56	0	0,00							0	0,00
	Şirvan	57	0	0,00							0	0,00
	Mingəçevir şəhəri	58	0	0,00							0	0,00
1,8	Yuxarı Qarabağ iqtisadi rayonu	59	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Ağdam	60	0	0,00							0	0,00
	Tartar	61	0	0,00							0	0,00
	Xocavənd	62	0	0,00							0	0,00
	Xocalı	63	0	0,00							0	0,00
	Şuşa	64	0	0,00							0	0,00
	Cəbrayıl	65	0	0,00							0	0,00
	Füzuli	66	0	0,00							0	0,00
	Xankəndi	67	0	0,00							0	0,00
1,9	Kəlbəcər-Ləçin iqtisadi rayonu	68	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Kəlbəcər	69	0	0,00							0	0,00
	Ləçin	70	0	0,00							0	0,00
	Zəngilan	71	0	0,00							0	0,00
	Qubadlı	72	0	0,00							0	0,00
1,10	Dağlıq Şirvan iqtisadi rayonu	73	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Ağsu	74	0	0,00							0	0,00
	İsmayilli	75	0	0,00							0	0,00
	Qobustan	76	0	0,00							0	0,00
	Samaxı	77	0	0,00							0	0,00
1,11	Naxçıvan MR	78	0	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
	Naxçıvan şəhəri	79	0	0,00							0	0,00
	Babək	80	0	0,00							0	0,00
	Culfa	81	0	0,00							0	0,00
	Ordubad	82	0	0,00							0	0,00
	Kəngərli	83	0	0,00							0	0,00
	Sədərək	84	0	0,00							0	0,00
	Şərur	85	0	0,00							0	0,00
	Şahbuz	86	0	0,00							0	0,00

Forma ÖS-10 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: 0

Hesabat dövrü: 0

ÖS-10. Statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində nağd pul vasitəsilə ödəniş əməliyyatlarının təyinatı
haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Sətirlərin şifrləri	Hesabat ayı üzrə					
			Ümumi əməliyyatlar		ondan			
					Bakı		region	
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1.	Bankomatlar vasitəsi ilə ödənişlərin təyinatı	1	0	0.00	0	0.00	0	0.00
	Kend təsərrüfatı üzrə xidmətlər	2	0	0.00				
	Podratçılar və müqavilə üzrə xidmətlər	3	0	0.00				
	Səyyahət və əyləncə	4	0	0.00				
	Nəqliyyat xidmətləri	5	0	0.00				
	Kommunal xidmətlər	6	0	0.00				
	Parakəndə ticarət	7	0	0.00				
	Biznes xidmətləri	8	0	0.00				
	Profesional xidmətlər və üzlük	9	0	0.00				
	Hökumət xidmətləri	10	0	0.00				
	Bank və digər maliyyə xidmətləri	11	0	0.00				
	Mərc və lotereya	12	0	0.00				
	Sığorta xidmətləri	13	0	0.00				
	Təhsil xidmətləri	14	0	0.00				
	Səhiyyə xidmətləri	15	0	0.00				
	Yuxandakı qruplara aid edilməyən digər ödənişlər	16	0	0.00				
2.	Özünəxidmət terminaları üzrə əməliyyatlar	17	0	0.00	0	0.00	0	0.00
	Kend təsərrüfatı üzrə xidmətlər	18	0	0.00				
	Podratçılar və müqavilə üzrə xidmətlər	19	0	0.00				
	Səyyahət və əyləncə	20	0	0.00				
	Nəqliyyat xidmətləri	21	0	0.00				
	Kommunal xidmətlər	22	0	0.00				
	Parakəndə ticarət	23	0	0.00				
	Biznes xidmətləri	24	0	0.00				
	Profesional xidmətlər və üzlük	25	0	0.00				
	Hökumət xidmətləri	26	0	0.00				
	Bank və digər maliyyə xidmətləri	27	0	0.00				
	Mərc və lotereya	28	0	0.00				
	Sığorta xidmətləri	29	0	0.00				
	Təhsil xidmətləri	30	0	0.00				
	Səhiyyə xidmətləri	31	0	0.00				
	Yuxandakı qruplara aid edilməyən digər ödənişlər	32	0	0.00				

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-11. Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə və onun ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməli

Bölmələrin N-si	Göstəricilərin adı	Sətilərin şifrələri	Hesabat rübü üzrə						
			Statistik vahidin emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə					Statistik vahidə məxsus ödəniş	
			ödəniş kartlarının sayı (ədəd)	əməliyyatların sayı (ədəd)	ödəniş:		əməliyyatların həcmi (AZN)	Cəmi	
					özünə məxsus ödəniş xidməti şəbəkəsində			ödənişə məxsus ödəniş xidməti şəbəkəsində	əməliyyatların sayı (ədəd)
1	Ölkədaxili əməliyyatlar:	1	0	0	0	0,00	0,00	0	0
1.1	Fırıldaqçılıq kateqoriyaları üzrə (sətir 2=sətir 1):	2	0	0	0	0,00	0,00	0	0
	İmzı/öjurlənmiş ödəniş kartları (lost or stolen cards)	3							0
	hesabın və ya kart məlumatlarının ələ keçirilməsi (account takeover, fraudulent application)	4							0
	saxta/surətli çıxarılmış ödəniş kartları (counterfeit cards)	5							0
	kart təqdim edilmədən (Card not present)	6							0
	ödəniş MO/TO və Key Entry	7							0
	tesərrüfat subyekti tərəfindən həyata keçirilən (Collusive Merchant & Multiple Imprint)	8							0
	digər fırıldaqçılıq əməliyyatları	9							0
	ödəniş offline aparılan əməliyyatlar	10							0
1.2	Fırıldaqçılıq halının baş verdiyi avadanlıq üzrə (sətir 11=sətir 1)	11	0	0	0	0,00	0,00	0	0
	Elektron ticarətdə baş vermiş fırıldaqçılıq əməliyyatları	12							0
	ödəniş 3D təhlükəsizlik texnologiyasını dəstəkləməyən elektron ticarət üzərindən	13							0
	Ödəniş avadanlığında baş vermiş fırıldaqçılıq əməliyyatları	14	0	0	0	0,00	0,00	0	0
	nağd əməliyyatlar	15							0
	nağdsız əməliyyatlar	16							0
1.3	Ödəniş sistemləri üzrə: (sətir 17=sətir 1)	17	0	0	0	0,00	0,00	0	0
	Visa	18	0	0	0	0,00	0,00	0	0
	Visa debet kartları üzrə	19							0
	Visa kredit kartları üzrə	20							0
	Visa əvvəlcədən ödənilmiş kartları üzrə	21							0
	MasterCard	22	0	0	0	0,00	0,00	0	0
	MasterCard debet kartları üzrə	23							0
	MasterCard kredit kartları üzrə	24							0
	MasterCard əvvəlcədən ödənilmiş kartları üzrə	25							0
	Lokal	26							0
	Digər	27							0
2	Ölkəxarici əməliyyatlar:	28	0	0	0	0,00	0,00	0	0
2.1	Fırıldaqçılıq kateqoriyaları üzrə (sətir 29=sətir 28):	29	0	0	0	0,00	0,00	0	0
	İmzı/öjurlənmiş ödəniş kartları (lost or stolen cards)	30							0
	hesabın və ya kart məlumatlarının ələ keçirilməsi (account takeover, fraudulent application)	31							0
	saxta/surətli çıxarılmış ödəniş kartları (counterfeit cards)	32							0
	kart təqdim edilmədən (Card not present)	33							0
	ödəniş MO/TO və Key Entry	34							0
	tesərrüfat subyekti tərəfindən həyata keçirilən (Collusive Merchant & Multiple Imprint)	35							0
	digər fırıldaqçılıq əməliyyatları	36							0
	ödəniş offline aparılan əməliyyatlar	37							0
2.2	Fırıldaqçılıq halının baş verdiyi avadanlıq üzrə (sətir 38=sətir 28):	38	0	0	0	0,00	0,00	0	0
	Elektron ticarətdə baş vermiş fırıldaqçılıq əməliyyatları	39							0
	ödəniş 3D təhlükəsizlik texnologiyasını dəstəkləməyən elektron ticarət üzərindən	40							0
	Ödəniş avadanlığında baş vermiş fırıldaqçılıq əməliyyatları	41							0
	nağd əməliyyatlar	42							0
	nağdsız əməliyyatlar	43							0
2.3	Ödəniş kartlarının üzrə: (sətir 44=sətir 28)	44	0	0	0	0,00	0,00	0	0
	Visa	45	0	0	0	0,00	0,00	0	0
	Visa debet kartları üzrə	46							0
	Visa kredit kartları üzrə	47							0
	Visa əvvəlcədən ödənilmiş kartları üzrə	48							0
	MasterCard	49	0	0	0	0,00	0,00	0	0
	MasterCard debet kartları üzrə	50							0
	MasterCard kredit kartları üzrə	51							0
	MasterCard əvvəlcədən ödənilmiş kartları üzrə	52							0
	Digər	53							0

sütunlar

Əlavə №12

Forma ÖS-12 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən

sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-12. Əvvəlcədən ödənilmiş kartlar haqqında statistik hesabat

ÖS-12.1. Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat

Bölmə N-si	Göstəricilərin adı	Sətilərin şifrələri	Hesabat rübü üzrə			
			Ümumi əməliyyatlar		ödəniş	
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1	Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar	1	0	0,00	0	0,00
1.1	Ölkə xaricində aparılan əməliyyatlar	2	0	0,00	0	0,00
	ödəniş vəsaitin kartdan karta köçürülməsi	3				
	ödəniş elektron pulu vəsaiti qoyuluşu	4				
	ödəniş nağd pulun çıxarılması	5				
	ödəniş ödəniş terminalı vasitəsilə ödənişlərin həyata keçirilməsi	6				
	ödəniş elektron ticarət vasitəsilə məhsul və ya xidmətlərin dəstəklənilməsi	7				

		7				
1.2	Ölkə daxilində aparılan əməliyyatlar	8		0,00	0	0,00
	ondan xarici valyutada	9				
	ondan vasatın kartdan karta köçürülməsi	10				
	ondan xarici valyutada	11				
	ondan elektron pula vasait qoyuluşu	12				
	ondan xarici valyutada	13				
1.2.1	Bankomatlar üzrə aparılan əməliyyatlar	14	0	0,00	0	0,00
	ondan xarici valyutada	15				
	Bankomatlar vasitəsilə nağd pulun çıxılması	16				
	ondan xarici valyutada	17				
	Bankomatlar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	18	0	0,00	0	0,00
	ondan xarici valyutada	19	0	0,00	0	0,00
	ondan elektron pula vasait qoyuluşu	20				
	ondan xarici valyutada	21				
	ondan digər əməliyyatlar	22				
	ondan xarici valyutada	23				
1.2.2	POS-terminallar üzrə əməliyyatlar	24	0	0,00	0	0,00
	ondan xarici valyutada	25				
	POS-terminallar vasitəsilə nağd pulun çıxılması	26				
	ondan statistik vahidlərdə nağd pulun çıxılması	27				
	ondan xarici valyutada	28				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	29				
	ondan xarici valyutada	30				
	ondan POS-terminallar üzrə təməssiz ödənişlər	31				
	ondan POS-terminallar üzrə müştəri əyləşdirilmədən aparılan təməssiz ödənişlər	32				
	ondan kart təqdim edilmədən (M/O/T/O və Key Entry) aparılan ödənişlər	33				
1.2.3	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	34				
	ondan xarici valyutada	35				
	ondan elektron pula vasait qoyuluşu	36				
	ondan xarici elektron pula vasait qoyuluşu	37				
1.2.4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	38				
	ondan xarici valyutada	39				
	ondan xarici elektron pula vasait qoyuluşu	40				
1.2.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	41				
	ondan xarici valyutada	42				

ÖS-12.2. Digər maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında statistik hesabat

Bölmə N-s	Göstəricilərin adı	Səhifələrin şifrələri	Hesabat rübü üzrə			
			Ümumi əməliyyatlar		ondan	
					ondan regionlarda aparılan əməliyyatlar (Bakı istisna olmaqla)	
			sayı (ədəd)	həcmi (AZN)	sayı (ədəd)	həcmi (AZN)
1	Digər maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatların cəmi (sətir 1- sətir 2+ sətir 23- sətir 18+ sətir 39)	1	0	0,00	0	0,00
1.1	Digər rezident maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatların cəmi (sətir 2- sətir 18)	2	0	0,00	0	0,00
1.1.1	Bankomatlar üzrə əməliyyatlar	3	0	0,00	0	0,00
	nağd pulun çıxılması	4				
	ödənişlərin həyata keçirilməsi	5				
	elektron pula vasait qoyuluşu	6				
1.1.2	POS-terminallar üzrə əməliyyatlar	7	0	0,00	0	0,00
	POS-terminallar vasitəsilə nağd pulun çıxılması	8				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	9				
	ondan kart təqdim edilmədən (M/O/T/O və Key Entry) aparılan ödənişlər	10				
1.1.3	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	11				
	ondan elektron pula vasait qoyuluşu	12				
	ondan xarici elektron pula vasait qoyuluşu	13				
1.1.4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	14				
	ondan elektron pula vasait qoyuluşu	15				
	ondan xarici elektron pula vasait qoyuluşu	16				
1.1.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	17				
1.1	Ödəniş kartlarının ödəniş sistemləri üzrə (sətir 2- sətir 18)	18	0	0,00	0	0,00
	Visa	19				
	MasterCard	20				
	Lokal kartlar	21				
	Digər sistemlər	22				
1.2	Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi əvvəlcədən ödənilmiş kartlar vasitəsilə aparılan əməliyyatların cəmi (sətir 23- sətir 39)	23	0	0,00	0	0,00
1.2.1	Bankomatlar üzrə əməliyyatlar	24	0	0,00	0	0,00
	nağd pulun çıxılması	25				
	ödənişlərin həyata keçirilməsi	26				
	elektron pula vasait qoyuluşu	27				
1.2.2	POS-terminallar üzrə əməliyyatlar	28	0	0,00	0	0,00
	POS-terminallar vasitəsilə nağd pulun çıxılması	29				
	POS-terminallar vasitəsi ilə ödənişlərin həyata keçirilməsi	30				
	ondan kart təqdim edilmədən (M/O/T/O və Key Entry) aparılan ödənişlər	31				
1.2.3	Elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi	32				
	ondan elektron pula vasait qoyuluşu	33				
	ondan xarici elektron pula vasait qoyuluşu	34				
1.2.4	Özünəxidmət terminalları üzrə əməliyyatlar	35				
	ondan elektron pula vasait qoyuluşu	36				
	ondan xarici elektron pula vasait qoyuluşu	37				
1.2.5	Yuxarıdakı qruplara aid edilməyən digər əməliyyatlar	38				
1.2	Ödəniş kartlarının ödəniş sistemləri üzrə (sətir 23- sətir 39)	39	0	0,00	0	0,00
	Visa	40				
	MasterCard	41				
	Digər sistemlər	42				

ÖS-12.3. Statistik vahidin emissiya etdiyi əvvəlcədən ödənilmiş kartların strukturu haqqında statistik hesabat

Bölmə N-s	Göstəricilərin adı	Səhifə sayı	Dövrün sonuna				Hesabat rübü üzrə	
			Kart sahiblərinin sayı		Kartların sayı		Pul vəsaitlərinin ödəniş kartından məxarici üzrə əməliyyatların	
			Cəmi (nəfər)	ondan təməssiz kart sahiblərinin sayı (nəfər)	Cəmi (ədəd)	ondan təməssiz kartların sayı (ədəd)	Sayı (ədəd)	Həcmi (AZN)
1	Əvvəlcədən ödənilmiş kartlar üzrə	1	0	0	0	0	0	0,00
1.1	İstifadəçisi əyləşdirilməmiş əvvəlcədən ödənilmiş	2	0	0	0	0	0	0,00
	ondan virtual	3						
	ondan kartdan karta köçürmə əməliyyatı aparən	4						
	Yüklənə bilən	5						
	ondan nağdlaşdırma əməliyyatı aparən	6						
	Yüklənə bilməyən	7						
1.2	İstifadəçisi əyləşdirilməmiş əvvəlcədən ödənilmiş kartlar	8			0	0	0	0,00
	ondan virtual	9						
	ondan kartdan karta köçürmə əməliyyatı aparən	10						
	Yüklənə bilən	11						
	ondan nağdlaşdırma əməliyyatı aparən	12						
	Yüklənə bilməyən	13						

ÖS-13. Statistik vahidə məxsus ödəniş terminallarında regionlar üzrə əməliyyatlar haqqında statistik hesabat

Bölmələrin N-si	Regionun adı	Sətirlərin şifrləri	Hesabat rübü üzrə								İstifadə kartların
			Bankomatlar üzrə				POS-terminallar üzrə				
			İstifadə edilən kartların sayı (ədəd)	Əməliyyatların sayı (ədəd)	onañ nağd pul vasitəsilə	Əməliyyatların həcmi (AZN)	onañ nağd pul vasitəsilə	İstifadə edilən kartların sayı (ədəd)	Əməliyyatların sayı (ədəd)	Əməliyyatların həcmi (AZN)	
1	CƏMI	1		0	0	0.00	0.00		0	0.00	
1,1	Bakı	2									
1,2	Abşeron iqtisadi rayonu	3		0	0	0.00	0.00		0	0.00	
	Xızı rayonu	4									
	Abşeron rayonu	5									
	Xirdalan şəhəri	6									
	Sumqayıt şəhəri	7									
1,3	Gəncə-Qazax iqtisadi rayonu	8		0	0	0.00	0.00		0	0.00	
	Ağstafa	9									
	Daşkəsən	10									
	Gədəbəy	11									
	Gəncə şəhəri	12									
	Naftalan şəhəri	13									
	Goranboy	14									
	Göygöl	15									
	Qazax	16									
	Samux	17									
	Səmkir	18									
	Tovuz	19									
1,4	Şəki-Zaqatala iqtisadi rayonu	20		0	0	0.00	0.00		0	0.00	
	Balakən	21									
	Qax	22									
	Qəbələ	23									
	Oğuz	24									
	Şəki	25									
	Zaqatala	26									
1,5	Lənkəran iqtisadi rayonu	27		0	0	0.00	0.00		0	0.00	
	Astara	28									
	Cəlləbad	29									
	Lərk	30									
	Lənkəran	31									
	Masallı	32									
	Yardımlı	33									
1,6	Quba-Xaçmaz iqtisadi rayonu	34		0	0	0.00	0.00		0	0.00	
	Şabran	35									
	Xaçmaz	36									
	Quba	37									
	Qusar	38									
	Siyazan	39									
1,7	Aran iqtisadi rayonu	40		0	0	0.00	0.00		0	0.00	
	Ağcabədi	41									
	Ağdaş	42									
	Bərdə	43									
	Beyləqan	44									
	Biləsuvar	45									
	Göyçay	46									
	Hacıqabul	47									
	İmişli	48									
	Kürdəmir	49									
	Neftçala	50									
	Saath	51									
	Salyan	52									
	Sabirabad	53									
	Ucar	54									
	Yevlax	55									
	Zardab	56									
	Şirvan	57									
	Mingəçevir şəhəri	58									
1,8	Yuxarı Qarabağ iqtisadi rayonu	59		0	0	0.00	0.00		0	0.00	
	Ağdam	60									
	Tartar	61									
	Xocavənd	62									
	Xocalı	63									
	Susa	64									
	Cəbrayıl	65									
	Füzuli	66									
	Xankəndi	67									
1,9	Kəlbəcər-Laçın iqtisadi rayonu	68		0	0	0.00	0.00		0	0.00	
	Kəlbəcər	69									
	Laçın	70									
	Zəngilan	71									
	Qubadlı	72									
1,10	Dağlıq Şirvan iqtisadi rayonu	73		0	0	0.00	0.00		0	0.00	
	Ağsu	74									
	İsmayilli	75									
	Qobustan	76									
	Samuxı	77									
1,11	Naxçıvan MR	78		0	0	0.00	0.00		0	0.00	
	Naxçıvan şəhəri	79									
	Babək	80									
	Culfa	81									
	Ordubad	82									
	Kəngərli	83									
	Sədərək	84									
	Şərur	85									
	Səhhuz	86									

Forma ÖS-14 (Ödəniş Statistikası)

Aylıq

Hesabat statistik vahid tərəfindən hesabat dövründən
sonrakı ayın 7 iş günü müddətində Mərkəzi Banka təqdim olunur

Statistik vahidin adı: 0
Hesabat dövrü: 0

ÖS-14. Statistik vahidə məxsus bankomatlarda ödəniş kartları vasitəsilə məxaric edilən nağd pul haqqında statistik hesabat

Bölmələrin N-si	Göstəricilərin adı	sətirlərin şifrirləri	Hesabat rübü üzrə (kağız pul nişanı ədədlə)					
			1 manatlıq	5 manatlıq	10 manatlıq	20 manatlıq	50 manatlıq	100 manatlıq
1	Bankomatlardan nağd pulun məxarici	1	0	0	0	0	0	0
1.1	Baki şəhəri üzrə	2						
1.2	Regionlar üzrə	3						